

# Qarabağda və Şərqi Zəngəzurda XXI əsrin nəbzi döyüñür

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri kimi rəsmi dəvətlə yollandığım Şuşaya "Zəfər yolu" ilə getdik. Füzulidən Xocavəndə və Şuşaya doğru irəlilədikcə çoxsaylı ağır inşaat texnikasının- ekskavatorların, kranları və yük maşınlarının yanından ötüb keçdi. Yolboyu demək olar ki, hər yerdə qızığın tikinti işləri gedir. Yollar, körpülər, tunnellər, su və elektrik xətləri, drenaj sistemləri inşa olunur.

Bu torpaqları işğaldan azad edən dövlətimiz indi ona yeni həyat bəxş edir. Qarabağın mirvarisi olan Şuşanın özü isə elə şəhərin girəcəyindən görünürdü ki, böyük tikinti meydandır. Şəhərə yerin altında yeni kommunikasiya xətləri çəkilir, küçələr təmir olunur, hər tərəfdə ağır texnika işləyir, qızığın iş gedirdi. Şuşanın tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özüne qaytarılması və şəhərin ənənəvi çal-çağırlı mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətə davam etdirilir.

Bərpa-tikinti işləri zamanı milli memarlıq ənənələrimizi özündə əks etdirən naxış kompozisiyaları və bəzək elementləri tətbiq edilir. Binaların fasadlarının üzlənməsində Şuşanın tarixi tikiilərində işlədirilən yerli daşdan istifadə olunur. Burada gördüklərimiz onu deməyə əsas verir ki, mədəniyyət paytaxtimizda həyata keçirilən bütün

**Azərbaycan xalqı müstəqillik tarixinin ən xoşbəxt dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəmizdən sonra işğaldan azad edilmiş torpaqlarımıza getmək, xüsusən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfərlərini yaxından izləmək- "Şuşa Bəyənnaməsi"nin imzalanması və Zəngəzur dəhlizinin təməlqoyulması kimi tarixi mərasimlərin iştirakçı olması isə ikiqat xoşbəxtlikdir. Qarabağ Zəfərindən sonra ermənilərin yerüstü cəhənnəm yaratdığı bu cənnətmisal bölgəyə ilk səfərim Azərbaycan mədəniyyətinin ünlü mərkəzi, Türk dünyasının incisi Şuşaya oldu.**



layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur və tezliklə, keçmişdə olduğu kimi, Şuşa dönyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

İşğaldan azad olunduqdan sonra ilk dəfə getdiyim ərazilərimizin vəhşicəsinə dağıdlımlaşması mənənə çok pis təsir etsə də, müasir səviyyədə bərpa olunan obyektlərin və yeni quruculuq işlərinin Qarabağımızın geləcəkdə regionun böyük sosial, iqtisadi, turizm və mədəniyyət mərkəzi olacağına ümidi verməsi hamı kimi məni də qürurlandırıldı. Bu ümid və qürurla mədəniyyət paytaxtimiz Şuşanın Türkiyə və Azərbaycan bayrağına sarılması ən xoş görüntülərdən biri idi. Müstəqil Azərbaycan dövlətinin Qurtuluş günündə – İyun ayının 15-də

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiye Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beiyi olan Şuşada "Şuşa Bəyənnaməsini" imzalamaqla, sözün əsl mənasında, ortaq tariximizə yeni bir salnamə yazdırılar.

"Şuşa Bəyənnaməsi" iki qardaş ölkənin dostluq münasibətlərinin yeni bir mərhəleyə daxil olması, birgə müttəfiqliyinin rəsmi təminatı oldu. Bu tarixi güne şahidlilik etmək mənənə də nəsib olduğu üçün sevinc və qürur hissi keçirirdim. Bu müqəddəs duyguları Şərqi Zəngəzurda yenidən, ikinci dəfə mənə bəxş etdiyi üçün möhtərem Prezidenti-

miz İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.

Hər iki səfərin ümumi təəssüratı belədir ki, işğaldan azad olunmuş torpaqlarımızda yaradılan inkişaf modeli həm beynəlxalq standartlar çərçivəsində infrastrukturun formalşamasını, həm də iqtisadi menecmentin müasir çağrışılara uyğun qurulmasını özündə birləşdirir.

Qarabağda və Şərqi Zəngəzurda XXI əsrin nəbzi döyüñür. Artıq müasir standartlara uyğun Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Yolların və bir sıra digər infrastrukturun formalşması istiqamətində işlər genişlənir və sürətə davam edir. Bu, eyni zamanda, iqtisadi idarəetmə baxımdan da yeni modelin formalşması anlamına gelir. Bu model isə Prezident İlham Əliyevin

qeyd etdiyi kimi, növbəti mərhələdə digər ərazilərimizə transfer ediləcək. Bunu Şərqi Zəngəzura –Zəngilanın gedərkən şahidi olduğum infrastruktur layihələrindən bir daha görmək olur.

Bu gün dünyanın bir çox aparıcı "ağılı şəhər", "ağılı kənd" konsepsiyası informasiya və kommunikasiya texnologiyasına integrasiya olunur. Bu isə imkan verir ki, vətəndaşlar xidmətlərdən, xüsusən də dövlət xidmətlərindən daha keyfiyyətli şəkildə istifadə edə bilsinlər. Bu həm asan idarəciliyin, səmərəliliyin artırılması, hədəflərə rahat çatmaq baxımdan əlverişlidir. Eleə de həmin şəhər sakinlər ilə hökumət arasında əlaqənin daha şəffaf və daha asan həyata keçirilməsi, eyni zamanda, vətəndaş-məmər əlaqələrinin genişləndirilməsinə imkan verəcək.

Səfər boyunca gördüğüm bu iri layihələrin fəvqündə isə Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyət və Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və six əməkdaşlıq münasibətlərinin ən yüksək səviyyədə olması ilə özünən ən qürurverici dövrünü yaşaması durur. Son bir ilde 3 dəfə Azərbaycanda olan Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da cənab Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etdi. Səfər çərçivəsində Horadiz-Cəbrayıll-Zəngilan-

Ağbənd (Zəngəzur dəhlizi) avtomobil yolu da təməli qoyuldu. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi isə Türk dünyasının birləşməsi, regionun təhlükəsizliyi və sosial-iqtisadi inkişaf baxımdan böyük əhəmiyyət kəsb edir.

Bu dəhliz açıldan sonra uzun illər blokadada qalmış Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dalandan xilas olacaq. Tarixi ərazimiz olan Zəngəzura 101 ildən sonra yenidən qayıdacaq. Zəngilanı Naxçıvan'dan ayıran 40 kilometrlik Zəngəzur dəhlizinin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qəribi Zəngəzurla, daha sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi qələbəsidir.

Ümumiyyətlə, Zəngəzur dəhlizi Avropanı Asiya ilə birləşdirən çox əhəmiyyətli nəqliyyat dəhlizi olacaq. Azərbaycanla qardaş Türkiye Cumhuriyyəti arasında quru sərhədlər bərpa olunacaq. Zəngilan rayonu isə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək.

**Əhliman ƏMİRASLANOV,  
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik**